

MÜSTƏQİL AUDİTORUN HESABATI

" Ləzzət Qida Sənaye " MMC və onun törəmə müəssisələrinin təsisçilərinə

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi üzrə hesabatı.

Müsbət rəy

Biz, " **Ləzzət Qida Sənaye " Məhdud Məsuliyyətli Cəmiyyətinin** (bundan sonra "Qrup") 31 dekabr 2025-ci il tarixinə Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatları, həmin tarixdə başa çatmış il üzrə konsolidasiya edilmiş Mənfəət və ya Zərər və Digər məcmu gəlir Haqqında hesabat, konsolidasiya edilmiş kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarda, eləcə də, Mühasibat uçot siyasəti haqqında əsas məlumatlar daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatlarına qeydlərdən ibarət olan konsolidasiya edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim fikrimizcə, konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2025-ci il tarixinə Qrupun konsolidasiya edilmiş maliyyə vəziyyətini, habelə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatı və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

rəy üçün əsas

Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Peşəkar Mühasiblərin Etika Məcəlləsi üzrə Beynəlxalq Etika Standartları (Beynəlxalq müstəqil standartlar daxil olmaqla) Şurasının (İESBA) prinsipinə uyğun olaraq Qrupdan müstəqilik və digər etika öhdəliklərimizi İESBA Kodeksi əsasında həyata keçirmişik. Biz rəyimizin əsasını təşkil edən yetərli və müvafiq audit dəlilləri əldə etdiyimizi hesab edirik.

Digər Məlumatlar

Digər məlumatlara görə direktorlar və rəhbərlik məsuliyyət daşıyır. Digər məlumatlar bu audit hesabatının tərtib edildiyi tarixdən əvvəl aldığımız direktorların hesabatında yer alır. Konsolidasiya edilmiş maliyyə hesabatları ilə bağlı fikrimiz, direktorların hesabatında göstərilən maliyyə məlumatları istisna olmaqla, digər məlumatlara şamil edilmir və buna görə də ona əsaslanan heç bir zəmanət və ya rəy bildirmirik. Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi ilə əlaqədar olaraq, bizim vəzifəmiz yuxarıda göstərilən digər məlumatlarla tanış olmaq və eyni zamanda digər məlumatların əsaslı şəkildə konsolidasiya edilmiş maliyyə hesabatlarına, Audit zamanı əldə etdiyimiz biliklərə zidd olub-olmaması və ya başqa şəkildə əhəmiyyətli dərəcədə təhrif edilməməsi məsələsinə baxmaqdır. Bu audit rəyinin tərtib edildiyi tarixdən əvvəl əldə etdiyimiz digər məlumatlarla gördüyümüz işlərə əsasən bu digər məlumatların əhəmiyyətli dərəcədə təhrif olunduğu qənaətinə gəlsək, bu faktı bildirməliyik. Bununla bağlı bizə məlumat verəcək heç nəyimiz yoxdur.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Qrupun idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Müstəqil auditorun hesabatı (davamı)

" Ləzzət Qida Sənaye " MMC və onun törəmə müəssisələrinin təsisçilərinə.(davamı)

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditı üzrə hesabat.(davamı)

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Qrupu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Qrupun maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Ağlabatan əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamanın bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- ✓ Konsolidasiya edilmiş maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq, əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
- ✓ Qrupun daxili nəzarətinin effektivliyinə dair rəy bildirmək məqsədi ilə deyil, şəraitə uyğun olan audit prosedurlarını tərtib etmək üçün auditə aid daxili nəzarət haqqında rəy əldə edirik.
- ✓ İstifadə olunan uçot siyasətlərinin, Mühasibat uçotu qiymətləndirmələri və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların uyğunluğunu təhlil edirik.
- ✓ Rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin uyğunluğuna və Qrupun davamlılıq prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Əgər əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəlsək, biz auditor hesabatımızda diqqəti konsolidasiya edilmiş maliyyə hesabatlarındakı müvafiq açıqlamalara yönəltməli və ya belə açıqlamalar qeyri-adekvat olarsa, rəyimizi dəyişdirməliyik. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Qrupun işində davamlılıq prinsipini poza bilər.
- ✓ Konsolidasiya edilmiş maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib-etdirmədiyini təhlil edirik.

Müstəqil auditorun hesabatı (davamı)

" Ləzzət Qida Sənaye " MMC və onun törəmə müəssisələrinin təsisçilərinə.(davamı)

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi üzrə hesabat.(davamı)

- ✓ Konsolidasiya edilmiş maliyyə hesabatları üzrə rəy bildirmək üçün Qrup daxilindəki qurumlar və işgüzar fəaliyyətlər haqqında maliyyə məlumatları ilə bağlı lazımı müvafiq audit dəlili əldə edirik. Biz qrupun audit yoxlamasının istiqamətləndirilməsi, nəzarəti və icrası üzrə məsuliyyət daşıyıyıq. Biz audit rəyimizə görə tam şəkildə cavabdehik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.

30 iyun 2026-cı il

**"ALMİR AUDİT " MMC-nin Direktoru,
Auditor:**

Seyidov Şəmsi İsmayıl oğlu



**Azərbaycan Respublikasının Auditorlar Palatası
tərəfindən 30.01.2025-ci il tarixdə verilmiş**

İCAZƏ AT/331

"Ləzzət Qida Sənaye" MMC və onun törəmə müəssisələrinin Maliyyə Vəziyyəti Haqqında Konsolidasiya Edilmiş Hesabat. 31 Dekabr 2025-ci il tarixində bitmiş il üzrə.

		Ölçü vahidi: manat		
B/M	Bölmə/Maddələrin adı	Qvd	31.12.2025	31.12.2024
1	2	3	4	5
Aktivlər				
1 Uzunmüddətli aktivlər				
11	Torpaq, tikili, avadanlıqlar	H9.	10 488 786	11 067 161
10	Qeyri-maddi aktivlər	H10.	47 429	48 520
12	İnvestisiya mülkiyyəti	-	-	-
13	Bioloji aktivlər	H11.	-	223 769
14	Mineral resurslar	-	-	-
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar	H1.	-	-
16	Təxirə salınmış vergi aktivləri	H12.	212 566	44 701
17	Uzunmüddətli debitor borcları	-	-	-
11	Torpaq, tikili, avadanlıqlarla bağlı məsrəflərin kapitallaşması	H9.	193 212	193 212
18	Sair uzunmüddətli maliyyə aktivləri	-	-	-
19	Sair uzunmüddətli aktivlər	H11.	12 313 549	3 911 413
Cəmi uzunmüddətli aktivlər			23 255 543	15 488 775
2 Qısamüddətli aktivlər				
20	Ehtiyatlar	H2.	7 459 893	6 406 672
21	Qısamüddətli debitor borcları	H6.	9 172 232	10 586 672
23	Sair qısamüddətli maliyyə aktivləri	H12.	4 071 129	3 344 185
24	Sair qısa müddətli aktivlər	H12.	991 553	672 576
22	Pul vəsaitləri və onun ekvivalentləri	H13.	794 190	2 975 827
Cəmi qısamüddətli aktivlər			22 488 997	23 985 933
Cəmi aktivlər			45 744 540	39 474 708
Kapital və öhdəliklər				
3 Kapital				
30	Ödənilmiş nominal (nizamnamə) kapital	H4.	5 000 000	5 000 000
31	Emissiya gəliri	-	-	-
32	Geri alınmış kapital (səhmlər)	-	-	-
33	Kapital ehtiyatları	H17.	1 723 632	2 276 879
33	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	H3.	8 434 832	6 534 489
Cəmi kapital			15 158 464	13 811 368
4 Uzunmüddətli öhdəliklər				
40	Uzunmüddətli faiz yaranan öhdəliklər	H14.	11 704 527	12 017 371
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər	-	-	-
42	Təxirə salınmış vergi öhdəlikləri	-	-	-
43	Uzunmüddətli kreditör borcları	-	-	-
44	Sair uzunmüddətli öhdəliklər	-	3 687 840	0
Cəmi uzunmüddətli öhdəliklər			15 392 367	12 017 371
5 Qısamüddətli öhdəliklər				
50	Qısamüddətli faiz xərcləri yaranan öhdəliklər	-	-	-
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər	-	-	-
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	H16.	214 580	339 526
53	Qısamüddətli kreditör borcları	H5.	9 966 702	7 999 544
54	Sair qısamüddətli öhdəliklər	H17.	5 012 426	5 306 899
Cəmi qısamüddətli öhdəliklər			15 193 708	13 645 968
Cəmi öhdəliklər			30 586 075	25 663 340
Cəmi kapital və öhdəliklər			45 744 540	39 474 708

Auditor rəyi 5,6 və 7-ci səhifələrdə öz əksini tapmışdır.

Səhifə 8 Konsolidasiya Edilmiş Maliyyə Vəziyyəti Haqqında Hesabat rəhbər tərəfindən təsdiq edilmiş və onun adından imzalanmışdır.

Direktor:

Teymur Rzayev :

"Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti

Baş Mühasib:

Elvin Əliyev :

30 iyun 2026-cı il

"Ləzzət Qida Sənaye" MMC və onun törəmə müəssisələrinin Konsolidasiya Edilmiş Mənfəət və Zərər və Digər məcmu gəlir Haqqında Hesabat. 31 Dekabr 2025-ci il tarixdə bitmiş il üzrə.

Ölçü vahidi: manat

<u>Bölmə</u> <u>(maddə) və</u> <u>hesab №-si</u>	<u>Göstəricilərin adı</u>	<u>Qvd</u>	<u>31.12.2025</u>	<u>31.12.2024</u>
<u>1</u>	<u>2</u>	<u>3</u>	<u>4</u>	<u>5</u>
60	Əsas əməliyyat gəliri	H18.	65 673 932	65 338 410
70	Satışın maya dəyəri	H19.	(48 542 366)	(28 470 025)
	Ümumi mənfəət		<u>17 131 565</u>	<u>36 868 385</u>
61 və 73	Digər əməliyyat gəliri (zərəri)	H18.	4 598	49 669
71	Kommersiya xərcləri	H19.	(1 669 588)	(1 364 638)
72	İnzibati xərclər	H19.	(13 262 228)	(32 845 405)
73 və 61	sair əməliyyat xərcləri	-	0	0
62 və 74	Fəaliyyətin dayandırılmasından yaranan mənfəətlər (zərərlər)	-	0	0
	Əməliyyat mənfəəti (zərəri)		0	0
63 və 75	Maliyyə mənfəəti (zərəri)	-	0	0
64 və 76	Fövqəladə mənfəət (zərər)	-	0	0
81	Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay		0	0
	Keçmiş illərin çıxılan zərəri			
	Vergiqoymadan əvvəl mənfəət (zərər)	H21.	<u>2 204 347</u>	<u>2 708 011</u>
	Əvvəlki illərin Zərərləri		(3 962)	
	Vergi Məcəlləsinin 106.1.17 maddəsinə əsasən vergidən azad olan hissə	H20.	1 219 102	(1 228 792)
90	Mənfəət vergisi	H20.	(228 238)	(487 650)
341	Hesabat dövründə xalis mənfəət (zərər)	H21.	<u>1 972 147</u>	<u>2 220 361</u>
	O cümlədən			
	qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)		0	0
	əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)	H21.	1 972 147	2 220 361
	Digər məcmu gəlir			
	Məcmu gəlir (xalis mənfəətin (zərərin) və digər məcmu gəlirin cəmi)			
	O cümlədən			
	qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)			
	əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)			

Qeydlər bu maliyyə hesabatlarının tərkib hissəsidir

Auditor rəyi 5,6 və 7-ci səhifələrdə öz əksini tapmışdır

Səhifə 9-da olan *Konsolidasiya Edilmiş Mənfəət və Zərər və Digər məcmu gəlir Haqqında Hesabat* rəhbər tərəfindən təsdiq edilmiş və onun adından imzalanmışdır.

Direktor:

Teymur Rzayev:

"Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti



Baş Mühasib:

Elvin Əliyev:

30 iyun 2026-cı il

"Ləzzət Qida Sənaye" MMC və onun törəmə müəssisələrinin Konsolidasiya Edilmiş Kapitalda Dəyişikliklər Haqqında Hesabatı.
31 dekabr 2025-ci il tarixdə bitmiş il üzrə. Azərbaycan Manatı ilə

		Kapital ehtiyatları									
Uçot siyasəti və izahlı qeydlərin №-si	Ödənilmiş nizamnəmə kapitalı	Emissiya gəliri	Yenidən qiymətlə ndirilmə üzrə ehtiyat	Məzənnə fərqləri üzrə ehtiyat	Qanunve ricilik üzrə ehtiyat	Nizamnəmə üzrə ehtiyat	Digər ehtiyatlar	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	Cəmi		
1	2	3	4	6	7	8	9	10	11	12	
Əvvəlki hesabat dövrünün əvvəlinə olan qalıq	H4.	5 000 000.00						2 276 879.01	6 534 489.39	13 811 368.40	
Əvvəlki hesabat dövründə uçot siyasətində dəyişikliklər və ya əhəmiyyətli səhvlərlə bağlı düzəlişlər											
Səhvlərin düzəldilməsindən sonra əvvəlki hesabat dövrünün əvvəlinə qalıq	H4.	5 000 000.00						2 276 879.01	6 534 489.39	13 811 368.40	
Əvvəlki hesabat dövründə xalis mənfəət (zərər)											
Mülkiyyətçilərin kapital qoyuluşları											
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər)											
Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar											
Kapitalın məddələri arasında köçürmələr											
Sair məcmu gəlir											
Əvvəlki hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi		5 000 000.00						2 276 879.01	6 534 489.39	13 811 368.40	
Əvvəlki hesabat dövrünün sonuna qalıq 31.12.2024-cü il		5 000 000.00						2 276 879.01	6 534 489.39	13 811 368.40	
Hesabat dövründə uçot siyasətində dəyişikliklər və ya əhəmiyyətli səhvlərlə bağlı düzəlişlər	H3.							(553 247.00)	(71 804.03)	(625 051.03)	
Səhvlərin düzəldilməsindən sonra hesabat dövrünün əvvəlinə qalıq	H4.	5 000 000.00						1 723 632.01	6 462 685.36	13 186 317.37	
Hesabat dövründə xalis mənfəət (zərər)	H18.							1 972 147.01		1 972 147.01	
Mülkiyyətçilərin kapital qoyuluşları											
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər)											
Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar											
Kapitalın məddələri arasında köçürmələr											
Sair məcmu gəlir											
Hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi		5 000 000.00						1 723 632.01	8 434 832.37	15 158 464.38	
Hesabat dövrünün sonuna qalıq 31.12.2025-ci il		5 000 000.00						1 723 632.01	8 434 832.37	15 158 464.38	



Qeydlər bu maliyyə hesabatlarının tərkib hissəsidir.
Auditor rəyi 5,6 və 7-ci səhifələrdə öz əksini tapmışdır.

Direktor:

Teymur Rzayev:

"Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti

Baş Mühəsib:

Elvin Əliyev:

30 iyun 2026-cı il

"Ləzzət Qida Sənaye" MMC-nin Konsolidasiya Edilmiş Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat.
31 dekabr 2025-ci il tarixdə başa çatmış il üzrə.

Dolay metodla pul vəsaitlərinin hərəkəti haqqında hesabat

Ölçü vahidi: manat

	31.12.2025	31.12.2024
1	2	3
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Hesabat dövründə xalis mənfəət və ya zərər	2 204 347	2 708 011
Aşağıdakı maddələr üzrə düzəlişlər:		
Mənfəət vergisi üzrə xərclər	95 938	(30 544)
Amortisasiya xərcləri	1 245 389	1 292 526
Dövriyyə kapitalındakı dəyişikliklərə qədər əməliyyat fəaliyyəti üzrə xalis pul vəsaitləri	3 545 674	3 969 993
Ehtiyatların azalması (artması)	(1 320 311)	3 345 986
əməliyyat debitor borclarının azalması (artması)	(629 685)	(4 158 222)
Sair qismüddətli aktivlərin azalması (artması)	(1 292 921)	(2 740 312)
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin artması (azalması)	(393 476)	(32 873)
əməliyyat kreditör borclarının artması (azalması)	2 758 392	6 436 898
Sair qismüddətli öhdəliklərin artması (azalması)	1 609 572	(3 712 721)
Ödənilmiş (qaytarılmış) mənfəət vergisi	(150 042)	(174 369)
sair uzunmüddətli aktivlərin azalması (artması)	(4 887 639)	(3 074 097)
Sair qismüddətli kreditör borclarının artması (azalması)	(28 995)	(55 382)
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	(789 430)	(195 098)
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətləri		
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları	7 119	-
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricəlmələri	(533 235)	(3 645 159)
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması		(193 212)
İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricəlmələri.		(980 520)
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	(526 116)	(4 818 891)
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti		
Nizamnamə kapitalının artırılması		5 000 200
Kredit alışı	2 583 333	2 000 000
Kredit ödənişi	(2 896 177)	(2 666 449)
Maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricəlmələri		(1 232 401)
Kapitalın istifadəsi	(553 247)	
Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti	(866 091)	3 101 350
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)	(2 181 636)	(1 912 639)
Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti		
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği	2 975 827	4 888 466
İl ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)	(2 181 636)	(1 912 639)
Xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri		
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı	794 190	2 975 827

Qeydlər bu maliyyə hesabatlarının tərkib hissəsidir.

Auditor rəyi 5,6 ya 7-ci səhifələrlə öz əksini tapımadır.

Direktor:

Teymur Rzayev :

"Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti

Baş Mühasib:

Elvin Əliyev :

30 iyun 2026-cı il

"Ləzzət Qida Sənaye" MMC və onun törəmə müəssisələrinin Konsolidasiya edilmiş Maliyyə Hesabatlarına dair izahlı qeydlər.

31 Dekabr 2025-ci il tarixdə bitən il üzrə

1. Hüquqi vəziyyət və biznes fəaliyyəti

1.1 "Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti 24.09.2004-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Naxçıvan MR Dövlət Vergi Xidmətində əlavə dəyər vergisinin ödəyicisi kimi Dövlət Qeydiyyatına alınmış və hüquqi şəxsə 0200033871 sayılı şəhadətnamə (VÖEN) verilmişdir.

"Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Statistika Komitəsində uçot vahidlərinin Dövlət reystrinə daxil edilmişdir.

"Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyəti müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının istehsalını və satışının həyata keçirilməsi ilə məşğul olmaqdadır.

1.2."Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnamə kapitalı 5 000 000 manat təsdiq edilmişdir. Naxçıvan şəhər vergilər idarəsi tərəfindən verilmiş 18.02.2025-ci il tarixli 3212241/23125/2025 sayılı hüquqi şəxsin Dövlət reystrindən çıxarışa əsasən nizamnamə kapitalında təsisçinin payı aşağıdakı kimi təsdiq edilmişdir:

Təsisçilər:

Rzayev Teymur Yaqub oğlu-25%, Novruzov Namiq Yaqub oğlu-25%, Yayıcı İshak Muharrem(Türkiyə)-50%

1.3."Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı aşağıdakı kimidir: AZ7000, Naxçıvan şəhəri,N.Tusi ,ev 2/2.

1.4. İdarəetmə və nəzarət Cəmiyyətin Direktoru Rzayev Teymur Yaqub oğlu tərəfindən həyata keçirilir.

1.5. **"Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyətinin** Azərbaycan Beynəlxalq Bankı ASC Naxçıvan filialında və Kapital Bank ASC Naxçıvan filialında hesabları mövcuddur.

2.Törəmə müəssisələr:

2.1 "Ləzzət Broyler" Məhdud Məsuliyyətli Cəmiyyəti İlk Nizamnamə kapitalı **600 100.00** manat təsdiq edilmişdir. Dövlət vergi xidməti tərəfindən verilmiş 30.05.2024 tarixli 2427020034959000 sayılı nömrə ilə hüquqi şəxsin Dövlət reystrindən çıxarışa əsasən nizamnamə kapitalında təsisçinin payı aşağıdakı kimi təsdiq edilmişdir. 30.05.2024-cü il tarixə təsisçi **"Ləzzət Qida Sənaye " MMC - 100%.**

2.1.1 **Ləzzət Broyler " Məhdud Məsuliyyətli Cəmiyyəti** 17.11 2011-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Naxçıvan MR Dövlət Vergi Xidmətində əlavə dəyər vergisinin ödəyicisi kimi Dövlət Qeydiyyatına alınmış və hüquqi şəxsə 0200626721 sayılı şəhadətnamə (VÖEN) verilmişdir.

2.1.2 **" Ləzzət Broyler " Məhdud Məsuliyyətli Cəmiyyəti** Azərbaycan Respublikası Statistika Komitəsində uçot vahidlərinin Dövlət reystrinə daxil edilmişdir.

2.1.3 **" Ləzzət Broyler " Məhdud Məsuliyyətli Cəmiyyətinin** əsas fəaliyyəti **quş əti məhsullarının istehsalı və topdan satışını** həyata keçirməkdən ibarətdir.

2.1.4 " Ləzzət Broylər " Məhdud Məsuliyyətli Cəmiyyətinin aşağıdakı bankları mövcutdur.

- Azərbaycan Beynəlxalq Bankı ASC Naxçıvan filialı;
- Kapital Bank ASC Naxçıvan filialı;

2.2 "LG Bakı" Məhdud Məsuliyyətli Cəmiyyəti İlk Nizamnamə kapitalı **5 000 400.00** manat təsdiq edilmişdir. Dövlət vergi xidməti tərəfindən verilmiş 17.02.2025 tarixli 3212241/23083/2025 sayılı nömrə ilə hüquqi şəxsin Dövlət reyestrindən çıxarışa əsasən nizamnamə kapitalında təsisçinin payı aşağıdakı kimi təsdiq edilmişdir. 17.02.2025-cü il tarixə təsisçi **"Ləzzət Qida Sənaye " MMC - 100%**.

2.2.1 "LG Bakı " Məhdud Məsuliyyətli Cəmiyyəti 19.12 2011-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Naxçıvan MR Dövlət Vergi Xidmətində əlavə dəyər vergisinin ödəyicisi kimi Dövlət Qeydiyyatına alınmış və hüquqi şəxsə 0200631761 sayılı şəhadətnamə (VÖEN) verilmişdir.

2.2.2 " LG Bakı " Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Statistika Komitəsində uçot vahidlərinin Dövlət reystrinə daxil edilmişdir.

2.2.3 " LG Bakı " Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyəti **ərzaq və qeyri ərzaq məhsullarının topdan satışını** həyata keçirməkdən ibarətdir.

2.2.4 " LG Bakı " Məhdud Məsuliyyətli Cəmiyyətinin aşağıdakı bankları mövcutdur.

- Azərbaycan Beynəlxalq Bankı ASC Naxçıvan filialı;
- Kapital Bank ASC Naxçıvan filialı;

2.3 "Ləzzət Biskvit və Şokolad Fabriki" Məhdud Məsuliyyətli Cəmiyyəti İlk Nizamnamə kapitalı **1 260 200.00** manat təsdiq edilmişdir. Dövlət vergi xidməti tərəfindən verilmiş 18.08.2024 tarixli 2427020055255400 sayılı nömrə ilə hüquqi şəxsin Dövlət reyestrindən çıxarışa əsasən nizamnamə kapitalında təsisçinin payı aşağıdakı kimi təsdiq edilmişdir. 16.08.2024-cü il tarixə təsisçi **"Ləzzət Qida Sənaye " MMC - 100%**.

2.3.1 " Ləzzət Biskvit və Şokolad Fabriki " Məhdud Məsuliyyətli Cəmiyyəti 27.01 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Naxçıvan MR Dövlət Vergi Xidmətində əlavə dəyər vergisinin ödəyicisi kimi Dövlət Qeydiyyatına alınmış və hüquqi şəxsə 0200534801 sayılı şəhadətnamə (VÖEN) verilmişdir.

2.3.2 " Ləzzət Biskvit və Şokolad Fabriki " Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Statistika Komitəsində uçot vahidlərinin Dövlət reystrinə daxil edilmişdir.

2.3.3 "Ləzzət Biskvit və Şokolad Fabriki " Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyəti **vafli və peçeniya məhsullarının istehsalı və topdan satışını** həyata keçirməkdən ibarətdir.

2.3.4 " Ləzzət Biskvit və Şokolad Fabriki " Məhdud Məsuliyyətli Cəmiyyətinin aşağıdakı bankları mövcutdur.

- Azərbaycan Beynəlxalq Bankı ASC Naxçıvan filialı;
- Kapital Bank ASC Naxçıvan filialı;

2.4 "LG Konserv" Məhdud Məsuliyyətli Cəmiyyəti İlk Nizamnamə kapitalı **850 000.00** manat təsdiq edilmişdir. Dövlət vergi xidməti tərəfindən verilmiş 07.06.2024 tarixli 2427020036946600 sayılı nömrə ilə hüquqi şəxsin Dövlət reyestrindən çıxarışa əsasən nizamnamə kapitalında təsisçinin payı aşağıdakı kimi təsdiq edilmişdir. 07.06.2024-cü il tarixə təsisçi **"Ləzzət Qida Sənaye " MMC - 100%**.

2.4.1 " **LG Konserv** " **Məhdud Məsuliyyətli Cəmiyyəti** 14.02 2006-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Naxçıvan MR Dövlət Vergi Xidmətində əlavə dəyər vergisinin ödəyicisi kimi Dövlət Qeydiyyatına alınmış və hüquqi şəxsə 0200219441 sayılı şəhadətnamə (VÖEN) verilmişdir.

2.4.2 " **LG Konserv** " **Məhdud Məsuliyyətli Cəmiyyəti** Azərbaycan Respublikası Statistika Komitəsində uçot vahidlərinin Dövlət reystrinə daxil edilmişdir.

2.4.3 " **LG Konserv** " **Məhdud Məsuliyyətli Cəmiyyətinin** əsas fəaliyyəti müxtəlif çeşidlərdə meyvə şirələrinin istehsalı və topdan satışını həyata keçirməkdən ibarətdir.

2.4.4 " **LG Konserv** " **Məhdud Məsuliyyətli Cəmiyyətinin** aşağıdakı bankları mövcuddur.

- Azərbaycan Beynəlxalq Bankı ASC Naxçıvan filialı;
- Kapital Bank ASC Naxçıvan filialı;

2.5 "**LG Retail**" **Məhdud Məsuliyyətli Cəmiyyəti** İlk Nizamnamə kapitalı **270 020.00** manat təsdiq edilmişdir. Dövlət vergi xidməti tərəfindən verilmiş 07.08.2023 tarixli 2327020029396300 sayılı nömrə ilə hüquqi şəxsin Dövlət reystrindən çıxarısa əsasən nizamnamə kapitalında təsisçinin payı aşağıdakı kimi təsdiq edilmişdir. 07.08.2023-cü il tarixə təsisçi "**Ləzzət Qida Sənaye** " **MMC - 100%**.

2.5.1 " **LG Retail** " **Məhdud Məsuliyyətli Cəmiyyəti** 13.01 2023-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Naxçıvan MR Dövlət Vergi Xidmətində əlavə dəyər vergisinin ödəyicisi kimi Dövlət Qeydiyyatına alınmış və hüquqi şəxsə 0201379801 sayılı şəhadətnamə (VÖEN) verilmişdir.

2.5.2 " **LG Retail** " **Məhdud Məsuliyyətli Cəmiyyəti** Azərbaycan Respublikası Statistika Komitəsində uçot vahidlərinin Dövlət reystrinə daxil edilmişdir.

2.5.3 " **LG Retail** " **Məhdud Məsuliyyətli Cəmiyyətinin** əsas fəaliyyəti ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışını həyata keçirməkdən ibarətdir.

2.5.4 " **LG Retail** " **Məhdud Məsuliyyətli Cəmiyyətinin** aşağıdakı bankları mövcuddur.

- Azərbaycan Beynəlxalq Bankı ASC Naxçıvan filialı;
- Kapital Bank ASC Naxçıvan filialı;